



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Azərbaycanlıq ideyasının təbliği

Faiq Ələkbərli
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

İYAZI

XIX əsrin sonu, XX əsrin əvvəllerində dində başlanan yenileşmə hərəkatı nəticəsində, konkret olaraq müsəlmanların birləşməyəcəyi təqdirdə məhv olacaq məsələsinin gündəmə gəlməsi ilə bir çox müsəlman ölkələrində, o cümlədən Quzey Azərbaycanda da türkçülük (çox keçmədən ümumtürkçülükə yaxşı Azərbaycan türkçülüyü da ortaya çıxmışdı), islamçılıq və müasirlik ideyaları geniş yayılmışdır.

XX əsrin əvvəllerində milli fəlsəfənin əsas ideyaları Hüseyin Baykanın təbrincə desək, əsasən "avropalaşmaq, türkşəmək və islamlaşmaq"-la bağlı olmuşdur. 1 Bizcə də, XX əsrde milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanlarından türkçülük, müasirlik və islamçılığa münasibətdə Quzey Azərbaycan Türk mütəffekkləri üç istiqamətə: 1) türkçülük öncüllüyündə türkçülük, müasirlik və islamçılıq, 2) islamçılıq öncüllüyündə türkçülük və müasirlik, 3) müasirlik, ya da avropalaşmaq öncüllüyündə türkçülük və islamçılıq, mevilli olmuşlar. Doğrudur, bu bölgü nisbidir, çünki müyyəyen bir mərhələdə islamçılığı, ya da türkçülüyü ödənən bəzi mütəffekklərimiz uyğun olaraq daha sonra türkçülüyü, yaxud da islamçılığı daha çox meyil ediblər. Eyni sözləri, müasirlik haqqında da demək olar.

Türk fəlsəfi fikir tariximizde ulusal ideyalardan biri və birincisi əsasən türkçülük (burada türkçülük Türk dünyagörüşü, Türk mədəniyyəti, Türk bilgiliyi anلامındadır) olmuşdur. Bu baxımdan tədqiq etdiyimiz dövrədə Quzey Azərbaycan xalqının əsas milli ideyasının türkçülük olması nə qədər təbiidirsə, bununla yanaşı ona münasibətdə Sovetlər Birliyi işğalından bir müddət sonra, özəllikle 1930-cu illərin sonlarından etibarən, eləcə də hazırda müstəqil Azərbaycan Respublikasında birmənali baxışın olmamasının da sebəbləri vardır. Bu baxımdan biz, araşdırduğumz dövrədə Azərbaycan Cümhuriyyətinin yaranmasında və inkişafında türkçülüğün oynadığı əvəzəsiz rolunu yalnız indiki zamanın baxışından deyil, Türk dünyagörüşü çərçivəsində dəyərləndirmişik. 20-ci əsrin əvvəllerində Çarlıq Rusiyasından azad olmaq istəyən bütün xalqları kimi Qafqaz, ya da Quzey Azərbaycan türklerinin de məhz milli özünüyəndən – türkçülükden çıxış etməkdən başqa bir yolu yox idi. Çünkü türkçülük Çarlıq Rusiyasının müstəmlekəsi halına getirilmiş Qafqaz, ya da Quzey Azərbaycan türklerinin yeni bir dövlət qurmağının əsas xətti idi. Ən azı ona görə ki, Qafqaz türklerinin, o cümlədən Quzey Azərbaycan türklerinin böyük əksəriyyəti islamçılığa bağlı olmaq, cüzi bir qismi marksizme rəğbat göstərməkə yanaşı, ilk növbədə özlerini Türk kimi tanı-



ni təqrid yetəri ola bilməz. Bu baxımdan, onlar bir millet üçün vacib olan soykök, dil, mədəniyyət, adət-ənənələr və tarix sahələrini tədqiq etməyə başlamış, bununla da mədəni türkçülük (Türk fəlsəfəsinə, Türk dünyagörüşüne qayıdışın) əsasını qoymuşlar. Əslində Türkçülük şurununa qayıdışın tərəfdarı olan ilk aydınlar sistemli şəkilidə deyil, daha çox parakəndə halda Türk dili, Türk ədəbiyyatı, Türk mədəniyyəti, Türk tərəsi sahəsində müyyəyen işlər görüblər. Ancaq bütün Türk coğrafiyasında bir-birindən xəbərsiz, sistemsiz şəkildə ortaya çıxan türkçülük şurununa dönüş çox keçmədən ümumtürk mədəniyyətini, Türk dünyagörüşünün bərpasını hədəfləmişdir.

XX əsrin əvvəllerində, xüsusilə 1900-1910-cu illərdə bütün Türk dönyasında, o cümlədən Quzey Azərbaycanda türkçülük ikinci mərhələye - siyasi-ideoloji türkçülüyə qədəm qoymusdu. Antik XIX əsrin ikinci yarısından fərqli olaraq, XX əsrin əvvəllerində türkçülüğün davamçıları bu ideya uğrunda Türkçədə, Azərbaycanda, Krimda, Tatarstanda, Türkistanında və başqa Türk əllerində, eləcə də Türk coğrafiyasından kanardakı ölkələrdə

Bugünkü Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Cümhuriyyətinin yaranmasında da türkçülüğün milli-məhəlli forması olan Azərbaycan türkçülüyü mühüm rol oynamışdır ki, bunu da yalnız Azərbaycan və Türkiyənin alımları deyil, rus, polak, gürçü, amerikan və başqa xalqların mütəfəkkirleri dəfələrə ifadə etmişlər. Hər daim mövcud olmuş türkçülük yeni dövrə siyasi-ideoloji bir ideya kimi, Quzey Azərbaycan xalqının həyatında mühüm rol oynamış, yeni bir Türk dövlətinin yaranmasında həlledici faktor olmuşdur. Rəsulzadənin təbrincə desək, ancaq Azərbaycan türkçülüğün özü də mütərqəqi türkçülük olub, türk və

Milli-demokratik ideya cərəyanı: türkçülük/azərbaycanlıq, çağdaşlıq və islamçılıq

yib Türk mədəniyyətinə, Türk dünyagörüşünə aid edirdilər. Eyni zamanda, yalnız Qafqaz türkleri deyil, çar Rusiyasının müsəlman əhalisinin böyük əksəriyyəti da Türk-Tatar xalqları adlanan böyük Türk millətinə, yaxud da Türk irqinə aid edildi.

Xüsusiələ də, artıq islamlığın özünü doğrultmadığı, "İslam birliliyi" ideyasının da perspektivsizliyi bir dövrə Türk xalqlarında türkçülüğün aparıcı yer tutması başa düşülen idi. Doğrudur, ilk dövrlərdə türkçülük ideyası da ümumi xarakter daşımış, bəzi Türk ideoloqlar bunun əsasında vahid

Bu baxımdan ümumiyyətlə, türkçülük və türkçülüyü də bir-birindən fərqləndirmək lazımdır. Türkçülük daha çox sadəcə şəxsi kimliyini, danişdiyi dili, təpindiği adət-ənənələri Türk olaraq qəbul edib bununla kifayətənməkdir (Türk kimliyi), türkçülük millətdə milli ruh, milli düşüncə, milli özünüdək uğrunda mübarizə aparmaq, bir sözə onu yeniden bir təlim, sistemli məfkurə (Türkçülük fəlsəfəsi, Türk dünyagörüşü) halına getirməkdir. Bunu, vaxtılı M.Ə.Rəsulzadə belə ifadə etmişdi: "Türkliklə türkçülük arasında böyük fərq vardır. O fərq nədir? gMilletdə mil-

(Misir, Fransa və b.) mübarizə aparır, onu bütün türklerin vahid ideya xətti kimi qəbul edirdilər. Məsələ, Hilmı Tunali, Ə.Hüseynzadə, Y.Akçura, H.S.Ayazov, Ə.Ağaoğlu, Ziya Gökalp və başqaların türkçülüyü İstanbulda, Bakıda, Kazanda, Baxçesarayda, Buxarada, Səmərqənddə, Təbrizdə, Tehrandə, Qahirədə, Moskvada, Budapeştə, Vyanada, Parisdə və başqa şəhərlərdə eyni istək və principallılıq müdafia etmişlər. Bu mənada siyasi-ideoloji türkçülük ən azı bütün

qeyri-türk bütün etnoslarla bərabər yaşamağın mümkünüyünü ifadə etmişdir.

27 Aprel faciəsindən sonra türk-lük bir müddət Quzey Azərbaycanda

Türkçülüğün ilk mərhələsi olan mədəni türkçülüğün, yəni Türk dünyagörüşünə qayıdışın başlıca səbəb XVIII əsrənən başlayaraq müsəlman dövlətlərinin, o cümlədən Osmanlı və Səfəvilər kimi Türk imperiyalarının Avropa dövlətləri ilə müqayisədə elm, təhsil, texnologiyi və başqa sahələrdə geri qalması, get-gedə təməzzülə ugraması idi. XIX əsrənən etibarən Türk aydınları bundan çıxış yolu axtarmağa başlamış və belə nəticəyə gəlmişlər ki, təməzzüldən qurtulmaq üçün yalnız Avropa mədəniyyətini, texnologiyasını təqdim etmələr. Bu baxımdan, onlar bir millət üçün vacib olan soykök, dil, mədəniyyət, adət-ənənələr və tarix sahələrini tədqiq etməyə başlamış, bununla da mədəni türkçülüğün

(Türk fəlsəfəsinə, Türk dünyagörüşünə qayıdışın) əsasını qoymuşlar. Əslində Türkçülük şurununa qayıdışın tərəfdarı olan ilk aydınlar sistemli şəkildə deyil, daha çox parakəndə halda Türk dili, Türk ədəbiyyatı, Türk mədəniyyəti, Türk tərəsi sahəsində müyyəyen işlər görüblər

Türk xalqlarının mənəvi-ideoloji birliyini hədəfləmişdi. Ancaq burada onu da qeyd etmək istərdik ki, siyasi-ideoloji türkçülük iki istiqamətdə: 1) vahid Turan-Türk dövlətini arzulayan utopik özəkçilər; 2) ayrı-ayrı müstəqil Türk dövlətlərinin yaranmasından sonra Türk Federasiyasını müdafiə edən milli-məhəlli federalist türkçülər şəklinde meydana çıxmışdır.

Vahid Türk dövləti şurundan milli-məhəlli türkçülüyə kecid işə o zaman bas verdi ki, Osmanlı və Qacarlar dövlətləri ya tamamilə süqut etdi, ya da hakimiyətə Türk şurununa sahib olmayanlar getirildi. Hər iki Türk dövlətinin bu aqibəti yaşamasından sonra türkçülükde yeni bir dönenin başlangıcı oldu. Bir çox türkçülər utopik-özəkçilik türkçülükden (Türk birliyi-Turan birliyi) uzaqlaşaraq, milli-məhəlli türkçülüyə meyil göstərdilər. Bununla da Türk dünyasında milli-məhəlli yeni Türk dövlətləri (Türk, Azərbaycan, Tatarstan, Qazaxistan, Özbəkistan və b.) meydana çıxmış oldu.

Sovet proletariatzının, marksizm-leninizm ideyalarına uyğunlaşdırılmağa çalışılmış, ancaq həm bunun mümkinləşməsi, həm də repressiya illərində (1937-1938) Stalin prinsiplərinin qətiləşməsi ilə türkliyə, o cümlədən Azərbaycan türkliyinə rəsmən qadağan qoymuşdur. Türkliyin yenidən dirçəlişsi SSRİ-nin dağılması ərafəsi ilə Azərbaycan müstəqilliyini bərpa etdiyindən sonra (1991) ömrə çıxmış və bu proses davam etməkdədir. Buna qədər işə Azərbaycan türkliyü dəha çox mühacirətde yaşamağa məcbur olan aydınlarımız tərəfindən yaşadılmış, təhlükə olunmuşdur.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur



Türk dövlətinin-Turan imperiyasını dirçəltmək haqqında müləhizələr belə yürütmüş, hətta Ənver paşa kimi hərbi sərkərdələr silah gücünə bunu reallaşdırmağa çalışmışlar. Bütün bunlara baxmayaraq, fikrimizcə, türkçülük islamlıdan fərqli olaraq Türk xalqlarında milli ideyaların formalşmasına əsas roynamışdır.

Yeni dövdə Türkçülüğün yenidən dirçəlişsi, qisaca nezər yetirən görəkik ki, iki mərhələdən: 1) mədəni türkçülük (dil, ədəbiyyat, tarix və s. sahələrde türkçülük; Türk dünyagörüşü); 2) siyasi-ideoloji türkçülük (Türk xalqlarının birliyi, milli-məhəlli türkçülük və s.), keçmişdir.

Türkçülüğün ilk mərhələsi olan mədəni türkçülüğün, yeni Türk dünyagörüşünə qayıdışın başlıca səbəb XVIII əsrənən başlayaraq müsəlman dövlətlərinin, o cümlədən Osmanlı və Səfəvilər kimi Türk imperiyalarının Avropa dövlətləri ilə müqayisədə elm, təhsil, texnologiyi və başqa sahələrdə geri qalması, get-gedə təməzzülə ugraması idi. XIX əsrənən etibarən Türk aydınları bundan çıxış yolu axtarmağa başlamış və belə nəticəyə gəlmişlər ki, təməzzüldən qurtulmaq üçün yalnız Avropa mədəniyyətini, texnologiyasını təqdim etmələr. Bu baxımdan, onlar bir millət üçün vacib olan soykök, dil, mədəniyyət, adət-ənənələr və tarix sahələrini tədqiq etməyə başlamış, bununla da mədəni türkçülüğün

li ruh, milli düşüncə, milli özüntünlər, milli şəxsiyyət lazımdır. Biz mülətə bunu verməyə çalışırız". Rəsulzadənin ifadə etdiyi türkçülük birmənəli olaraq Türk fəlsəfəsi, Türk dünyagörüşü iddiasıdır. Mədəni türkçülük XIX əsrin ikinci yarısından başlayaraq, eyni vaxtda Türkiye, Azərbaycan, Krim, Türkistan, Uygurstan, Tatarstan və başqa Türk əllerində yaşayan aydınlarımızın – İ.Şinasi, Əhməd Vefik Paşa, M.Cəlaləddin Paşa, Süleyman Paşa, Şeyx Süleyman Əfəndi, Ə.Cevdet, Ə.Mihəmməd, A.A.Bakıxanov, M.F.Axundzadə, N.Kamal, H.Zərdabi, Ş.Mərcani, İ.Qaspirali və başqalarının mədəni-fəsəfi əsrlərində özünü bürüze vermişdi. Fikrimizcə, ilk dövrlərdə türkçülüğün öncə çıxmışında əsas problem dini-ideoloji amillər olmuşdur. Bu mənada ilk siyasi türkçülərdən Y.Akçura düzgün qeyd edirdi ki, XIX əsrin ikinci yarısında Türk xalqları aydın və şüurlu olan Osmanlı Türk ziyalıları (Ə.Vefik, M.Cəlaləddin, Süleyman Paşa və b.) belə siyasetdə türkçülüyə deyil, "islam birliyi" və "osmanlı milliyyəti" həm də türkçülük həmin anlayışlarda qarışmış şəkildə olmuşdur. 4 XX əsrin əvvəlle-